

AGENDA

TƏDBİRİN ADI	Azərbaycanda peşə standartlarının hazırlanması və tətbiqi – Maraqlı tərəflər üçün praktiki təlimat kitabçası
MƏKAN	Bakı şəhəri, (Hyatt Regency Hotel, 1033 Izmir küçəsi)
TARİX(LƏR)	14 mart, 2019-cu il



XÜLASƏ

Seminarin məqsədi: Peşə standartlarının necə hazırlanması və tətbiqi ilə bağlı praktiki təlimatın məzmununun razılaşdırılması

2005-ci ildən etibarən Azərbaycanda işçi qüvvəsinin daha məhsuldar olması və onların beynəlxalq səviyyədə rəqabətə cəlb olunması məqsədilə peşə standartları müzakirə edilir. 2010-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi peşə standartlarını inkişaf etdirir. Standartlardan şirkətlər tərəfindən İR siyasətləri üçün, peşə məktəbləri tərəfindən isə təlim kvalifikasiyaları və məzmunlarının uyğunluğunu təmin etmək məqsədi ilə istifadə olunur. Peşə standartlarının əhəmiyyəti artır. Ötən il qəbul edilmiş milli kvalifikasiya çərçivəsi haqqında sərəncam göstərir ki, əmək bazarında xüsusi peşə və ixtisaslar ilə əlaqəli kvalifikasiyalar peşə standartları əsasında müəyyən edilməlidir. Bura ilkin PTT ixtisasları, orta ixtisas (sub-bakalavr) kvalifikasiyaları, bakalavr kvalifikasiyaları, tibb üzrə ali təhsil kvalifikasiyaları, tibb üzrə magistr və aspirantura təhsili (rezidentura) kvalifikasiyaları, eləcə də, əlavə təhsilin müvafiq kvalifikasiyaları daxildir. Peşə standartları qeyri-rəsmi təhsilin təsdiqi və qeyri-rəsmi məşğulluq və karyera istiqamətləndirilməsi ilə mübarizə üçün də vacibdir. Mövcud standartların sayını artırmaq və onları sektorların prioritetləri ilə daha da təkmilləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi peşə standartlarını hazırlamaq və tətbiq etmək üçün yeni istehsal prosesi sxemini qəbul etmişdir ki, bu da sektor təşkilatlarının inkişafı üzrə daha çox məsuliyyəti ifadə edir.

ATF (Avropa Təlim Fondu) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bacarıqların inkişafı üzrə sahə komitələri, PTT təşkilatı, Təhsil Nazirliyi və beynəlxalq layihələr daxil olmaqla müxtəlif iştirakçılar üçün Azərbaycan və ingilis dillərində praktiki təlimat kitabçasının hazırlanmasını dəstəkləmişdir. Praktiki təlimat kitabçasının ilkin versiyası hazırlanır və bu, bir günlük seminarla maraqlı tərəflər ilə müzakirə olunacaq və təsdiqlənəcəkdir. Türkiyə və Estoniyadan gələn həmkarlar öz təcrübələrini maraqlı tərəflərlə paylaşacaqlar.

Birinci gün, 14 mart, 2019-cu il

<p>- 09:30 – 10:10</p>	<p>Tədbirin açılışı:</p> <ul style="list-style-type: none"> - Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini- Anar Əliyev - Təhsil nazirinin müavini- İdris İsayev - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti- Vüqar Zeynalov - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini - Cavanşir Alxasov <ul style="list-style-type: none"> • Standartların hazırlanması və tətbiqi üçün yeni iş prosesi sxeminə baxış, Elnur Süleymanov • Seminarın məqsədləri və gözləntilər, Aryen Dey, ATF
<p>- 10:10- 10:40</p>	<p>Təcrübənin bölüşdürülməsi:</p> <ul style="list-style-type: none"> - Türkiyədə peşə standartlarının hazırlanması istiqamətində sosial əməkdaşlıq – Məsləki Yetərlik Qurumu (MYK) – Yaprak Akçay -Peşə standartları idarəsinin rəhbəri və Şaduman Ceren Mabocoglu - mütəxəssis
<p>- 10:40 – 11:10</p>	<ul style="list-style-type: none"> ▪ Qəhvə fasiləsi
<p>- 11:10 - 11:20</p>	<p>Türkiyə təcrübəsi ilə bağlı sual-cavab</p>
<p>- 11:20 – 11:50</p>	<p>Təcrübənin bölüşdürülməsi:</p> <ul style="list-style-type: none"> - Estoniyada peşə və kvalifikasiya standartlarının hazırlanması istiqamətində sosial əməkdaşlıq – Estoniya Kvalifikasiya Qurumunun kordinator-eksperti - Maris Vaht - Sual-cavab
<p>- 11:50- 13:00</p>	<p>Təlimat kitabçasının xülasəsi, Amin Çərkəzov</p> <p>İşçi qruplar:</p> <ul style="list-style-type: none"> - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – Amin Çərkəzov - Bacarıqların İnkişafı üzrə Sahə Komitələri – İlkin Nəzərov - Təhsil Nazirliyi, Peşə Təşkilatı və peşə standartları ilə məşğul olan Beynəlxalq Layihələr – Həvva Haqverdili
<p>- 13:00- 14:00</p>	<ul style="list-style-type: none"> ▪ Nahar fasiləsi
<p>- 14:00 – 15:15</p>	<p>İşçi qruplar 1-ci mərhələ</p> <p>Maraqlı tərəflərin xüsusi qruplarının rolu və funksiyalarının təhlili</p> <p>Təklif olunan mətn haqqında sualların hazırlanması</p>
<p>- 15:15 – 15:30</p>	<ul style="list-style-type: none"> ▪ Qəhvə fasiləsi
<p>- 15:30 – 17:30</p>	<p>İşçi qruplar 2-ci mərhələ</p> <p>İzahatların müzakirəsi</p> <p>Dəyişiklik və əlavələrin təklifi</p>
<p>- 17:30- 18:00</p>	<ul style="list-style-type: none"> ▪ Nəticələr və növbəti addımların müəyyən edilməsi – Aryen Dey
<p>- 18:00</p>	<ul style="list-style-type: none"> ▪ Yekun söz: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəna Abdullayeva – Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Həvva Haqverdili – Peşə standartları sektorunun müdiri